



HƏRƏNİN ÖZ BAYRAMI...

Doğrusu 5 mayın keçmiş SSRİ dövründə mətbuat günü kimi qeyd olunması elə may ayının 5-də axşam yadına düşdü. Yoxsa düşündüyün bu yazını elə qabaqcadan qələmə alardım. Ancaq yazmaq istəyimə qarşı da çıxmadım. İki-üç gün gec dərc olunması heç nəyi dəyişməz zənnindəyəm.

Bəli, SSRİ-nin mövcud olduğu vaxtlarda da indiki kimi müxtəlif bayramlar, günlər keçirilir və qeyd olunurdu. Təbii ki, müstəqillik il-lərində keçmiş ittifaq respublikalarının bayramlarında əsaslı fərqlər yarandı və hərə öz bayramını, bayramlarını seçib müəyyənlenəşdirdi. Bütün bunları artıq hamı bilir və yaşayır. SSRİ zamanı ən əsas dövlət bayramları Yeni ildən başlayaraq 8 Mart Beynəlxalq qadınlar günü, 1 May, 9 May Qələbə günü, 7 noyabr böyük oktyabr sosialist inqilabının il dönümü və 5 dekabr Konstitusiya günü idi. İstirahət günü hesab olunmadan yaşınan bayram səviyyəli tarixlər isə demək olar ilin bütün aylarına təsadüf edirdi. Bəzən hətta ay ərzində 2-3 dəfə. 23 fevral, 12 aprel, 22 aprel, 28 aprel, 19 may, 1 iyun, 5 oktyabr, 29 oktyabr, 10 noyabr... və sairə. Və saysız-hesabsız peşə bayramı günləri... Mən yuxarıda sadaladığım tarixi günləri açıqlamadan ötürüb keçdim. Onsuz da həmin günlərin əksəriyyəti qeyd olunmur, getdikcə unudulur. İndi yaşı 30-dan aşağı olan vətəndaşlarımızın heç 1 faizi də tam şəkildə 19 mayın, 29 oktyabrın, 10 noyabrın... hansı mənə daşıdığını bilməyəcək. Artıq tarixin arxivinə göndərilmiş pioner və Lenin komsomolu günləri kimə lazım olacaqdı ki?...

...Və bir sovet mətbuatı günü də var idi. Hər il may ayının 5-də, 1 may və 9 may bayramlarının təntənələri arasında yada düşüb yola veriliirdi. O mətbuat ki, ölkədə keçirilən bütün bayramları, bayram səviyyəli tarixi günləri, eləcə ayrı-ayrı peşə günlərini işləşdirirdi, vaxtaşırı nömrələr, səhifələr, guşələr hazırlayıb oxucuları məlumatlandırdı, çoxlarını sevindirirdi, ruhlandırdı. Bu bayramlarda partiya-sovet rəhbərlərinin çıxışları təqdim olunurdu, görkəmli şəxsiyyətlər, mühərribə və əmək qəhrəmanları, müxtəlif peşə sahibləri haqqında məqalələr dərc edildi. Bu bayramlarda sovet cəmiyyətinin öncüllərinə və ya ölçü-biçiyyə uyğun gələnlərə çoxlu orden-medallar paylaşıldı, adlar, rütbələt, digər mükafatlar veriliirdi. Bu bayramlarda mətbuat öz qəzet və jurnalları ilə bütün ölkəni bəzəyirdi, təntənələri da-ha vüsətli hala gətirirdi. Əksər nəşrlərin yeknəsəkliyinə baxmayaraq hərənin əlində ən azı 2-3 qəzet olardı. Yəni adı günlərdə də...

5 may mətbuat günü 1912-ci ildən nəşrə başlayan "Pravda"nın nüfuzuna hesablansa da jurnalıtlarə gözlənilən qayğı və diqqət yox idi. Sovet dövləti başqa peşə, ixtisas sahibləri ilə müqayisədə jurnalıtlərdən umulduğundan daha çox vətəndaş mövqeyi, partiyalılıq tələb edirdi. İdeologyanın təbliğatçılarının başı üzərindəki "Domokl qıllıcı" - sərt senzura əbədi ayıqlıq və narahatlıq demək idi. Çoxları unuda bilər, ancaq əsl həqiqət bu idi ki, mətbuat işçiləri gecə-gündüz çalışmalı, verilən cüzi maaş və qonorara "bərəkət" deyib adı siqaret satandan da maddi cəhətdən aşağı yaşamağa dözməliydi. Jurnalıtların əmək fəaliyyətlərindən yazdıqları mexanizatorlar, tornaçılars, ekskavatorçular, tikişçilər, üzümçülər, pambıqçılars, təmirçilər, maşın-qayıranlar, neftçilər, tütünçülər, inşaatçılar... ucdantutma partiya sıralarına qəbul olunur, qurultaylara nümayəndə seçilir, ali sovetin deputatları olur, orden-medallara layiq görülür, xarici ölkələrə göndərilir, pulsuz putyovkalar alırlılar. Jurnalıtlarə bütün bu diqqət və imtiyazlardan çox cüzi pay düşürdü. O da ən yuxarı vəzifədə olanların... yenə də çox cüzi qisminə. Jurnalıt oden-medalı heç yuxusunda da görə bilməzdi. 5 may mətbuat gündündə babat bir dövlət tədbiri də keçirilməzdi. Sakit, yiğcam bir günün yaddaşı... Bir neçə qəzet redaktoruna da "Qızıl qələm" mükafatı - ən yaxşı halda.

O vaxtlar əsl peşəkarlar, əsl jurnalıtlar üçün bu adın belə əzablı yollarına rəğmən, həm də bu qədər cazibədar olduğunu hələ də tam anlaya bilmirəm. Baxmayaraq özüm də içimdəki etirazlarım və "başqa cür" düşüncələrimlə həmin ömrü müstəqilliymizə qədər bir xeyli yaşamışam. Təəssüf ki, bəzi məqamlarını hələ də yaşamadıqdayam.

5 mayı qabaqcadan xatırlatmaqla başqa məsələlərdən də səhəbət açmaq mümkünür. O vaxtlar jurnalıstika fakultəsinə qəbul iş stajı ilə bərabər, yaradıcılıq nümunələrinin təqdimi ilə reallaşırırdı. Jurnalıstika universitet və digər bütün ali məktəblər daxil, yeganə fakultə idi ki, burada tələbədən rüşvət alınmayıb və alınmır da. Heç kənardan gələn müəllimlərə də (qeyri-ixtisas fənləri üzrə) fakultənin ümumi havası buna imkan verməzdi. Ali məktəblərin bütün ixtisaslarının təyinatı təhsil nazirliyi ilə yanaşı uyğun nazirliklər tərəfindən müəyyənleşdirilib bölünürdü. Jurnalıstika fakultəsinin təyinatları mərkəzi komitədə həll olunurdu - mətbuat bölməsinin təqdimatı ilə. Tələb, diqqət və fərqlənmə bax, bu şəkildə idi. Başadüşülən və başadüşülməyən cəhətləri ilə birlikdə.

...Şəhər jurnalıst kimi indiki halda bir məsələni diqqətə çatdırmağı özümə borc bilirəm. Azərbaycan Respublikası qismən Pribaltikanı çıxmaq şərtləyə keçmiş SSRİ məkanında ən demokratik və inkişaf etmiş mətbuatı malikdir. Bunu danmaq vicdan məsələsi olardı. Respublikaların heç birində təqdimçi - müxalifət mətbuatı bizdəki kimi sərbəst fəaliyyət göstərə bilmir. Üstəlik Prezidentin qayğı sərəncamları bütün qəzet və jurnalları, saytları, televiziya kanallarını əhatələyir. Orden-medal, ev, fəxri ad və digər mükafatlar təqdim olunur. Mətbuatın inkişafı üçün dövlət tərəfindən ayrılan vəsat, necə deyərlər, rentabelsiz fəaliyyət göstərən və yaxud belə bir məcburiyyətdə qalan nə qədər qəzetlərin xilaskarı olub. İqtidar, müxalifət, müstəqil...

Ölkə yüksək inkişaf yolundadır, mətbuatımız da inkişaf edir. Bütün bunlar yaxşıdır, mətbuatın daha sərbəst və düzgün gələcəyinə də yollar açır. Bəs pis olan nədir?

İlk növbədə demokratiyanın yaratdığı şəraitdən və bu şəraitə sinonim olan digər səbəblərdən qeyri-peşəkarlığın daha çox mətbuat sistemində formallaşması; ömründə normal bir məqale yaza bilməyənlərin redaksiyalara yol tapması; bu azmiş kimi qeyri-ixtisas sahiblərinin redaktorluq iddiaları və buna nail olmaları (nümunəvələr və yüksək istedad sahiblərini bu bölgüyü aid etməyək); mətbuatın pis mənada yeni zümrəsinin yaranması - rekert və dilənci obraklı qəzetçilər qismində; ölkədə gedən yüksək quruculuğu, inkişafı "qara eynəklə" görüb, "qara qələmlə" yananların yalancı vətənpərvər iddiaları; və ən nəhayət qərəzli və böhtənçi mətbuat işçilərinin, cibində 4-5 qəzeti vəsiqəsini gəzdirmənlərin, fürsət düşəndə bəzən çalıṣlığı qəzeti deyil, başqa qəzetlərin adından da təşkilatlara üz tutan yaramazların özlərini jurnalıst adlandırması!

Bu qədər əcaib məsələlərin fonunda gerçək Azərbaycan mətbuatı cəmiyyətin arzu və istəklərini əks etdirib güvənilirsə, sevilirsə, auditoriya qazana bilirsə, gələcəyə ümidi olmalıdır. Xalqına və dövlətinə xidmət edən mətbuat qarşıya çıxan hər hansı maneaya, çətinliyə baxmayaraq yenə irəli gedəcəkdir. Elə bu səbəbdən də bizim bayramımız tamam başqa bir günün işığında əsl adına qovuşub ki, bu da bizim fəxr yerimizdir.

P.S. Hörmətli oxucularımıza xatırladıram ki, əsl jurnalıstikanın bu ilki bayramı - milli mətbuatımızın 145 illiyi iyul ayının 22-də qeyd olunacaqdır. Bu bayramdan 4 gün sonra isə "Ədalət" in 30 illik yubleyidir. Mənim 28 il çalışdığım doğma "Ədalət" in. Yəqin ki, bu yaxınlarda yubleyimizlə əlaqədar uyğun rubrika da açılacaq.

